

“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti

31 dekabr 2022-ci il tarixdə başa çatmış il üzrə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

**«Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyəti
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABATI**

31 dekabr 2022-ci il tarixdə başa çatmış il üzrə		Azərbaycan Manatı ilə	
	Qeyd	2022-ci il	2021-ci il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövründə mənfəət /zərər		(12 225 938)	5 029 191
Mənfəət vergisi üzrə xərclər			-
Aşağıdakı maddələr üzrə düzəlişlər:			
• Əsas vəsaitlərin amortizasiyası	6	215 710	199 908
• Qeyri-maddi aktivlərin amortizasiyası	7	207 759	175 486
• Əsas vəsaitlərin xaric olması üzrə qalıq dəyəri	6	24 435	42 723
• QMA xaric olması üzrə qalıq dəyəri	7	-	-
Aşağıdakı maddələr üzrə dəyişikliklər (artım/azalma):			
• Birbaşa sığorta üzrə debitor borcları		6 148 725	(4 148 447)
• Sair qısamüddətli debitor borcları	10	(2 934 289)	15 509
• Sığorta ehtiyatlarında təkrarsığortaşların payı	14	(85 496)	910 322
• Sair qısamüddətli aktivlər	11	5 162	164 614
• Cari vergi öhdəlikləri	16	189 433	65 076
• Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər	13	150 041	(313 818)
• Digər öhdəliklər	15;17;18	241 222	216 374
• Sığorta ehtiyatları	14	13 305 036	29 798
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		5 241 800	2 386 736
İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Əsas vəsaitlərin alınması	6	(1 806 365)	(960 948)
Qeyri-maddi aktivlərin alınması	7	(56 218)	(570 955)
İstiqrazların alınması	8	198 399	(1 759 500)
İştirak paylarına investisiyalar	9	-	-
İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin xalis hərəkəti		(1 664 184)	(3 291 403)
Maliyyələşdirmə üzrə pul vəsaitlərinin hərəkəti			
Səhmdarların kapital qoyuluşu	19	-	-
Dividendlər		-	-
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti		-	-
Pul vəsaitlərinin və bank overdraftlarının xalis artması (azalması)		3 577 616	(904 667)
İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları		26 797 277	27 701 944
İlin sonuna pul vəsaitləri və bank overdraftları		30 374 893	26 797 277